

# 2020-ci il **BAKALAVR** Təhsili üzrə Yaponiya Dövlət Təqaüd proqramı

**Proqrama sənəd qəbulu davam edir!!**

**Sənəd qəbulu 10 iyun, 2019-cu ilədək davam edəcək!**

**Bu sənəddə ətraflı məlumat yazıldığı üçün sənədi diqqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa, səfirliklə əlaqə saxlamağınız xahiş olunur.**

## MÜNDƏRİCAT

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər).....	1
B) Seçim prosesinin gedişatı.....	4
C) Müraciət üçün lazım olan sənədlər.....	8
D) Digər tez-tez soruşulan suallar.....	12
E) Əlavə məlumat.....	14


## A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)

<b>Nə proqramıdır?</b>	<i>Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi Yaponiya universitetlərində bakalavr tələbəsi olaraq təhsil almaq üçün nəzərdə tutulmuş təqaüd proqramı</i>
<b>Proqramın rəsmi “Təlimat kitabçası”</b>	<a href="#">İngilis dilində</a> <a href="#">Yapon dilində</a> ✂ Proqram haqqında ən detallı məlumat bu kitabçalardadır. <b>Azərbaycan dilindəki bu izahatda bütün məqamlara ətraflı toxunulmadığı üçün bu kitabçaları mütləq oxumağınız xahiş olunur.</b>
<b>Niyə məhz Yaponiya?</b>	<ul style="list-style-type: none"><li>👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil</li><li>👉 Yaponiyada 800-dən çox universitet vardır və onlardan 20-si dünyanın ilk 200-lüyündədir. Tokio və Kioto universitetləri isə reytinginə görə dünyada ilk 50-liyə düşür.</li><li>👉 Eyni zamanda, Yaponiyada 150.000-dən çox xarici tələbə təhsil alır və Yaponiya hökuməti 2023-cü ilədək xarici tələbələrin sayını 300.000-dək artırmağı planlaşdırır.</li></ul> <p><i>Daha çox bilmək istəyirsiniz? Yaponiyanın təhsil sistemi və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz:</i></p> <p><a href="http://www.g-studyinjapan.jasso.go.jp/en/">http://www.g-studyinjapan.jasso.go.jp/en/</a> <a href="https://www.jasso.go.jp/en/study_j/_icsFiles/afieldfile/2018/06/28/sgtj_2018_e.pdf">https://www.jasso.go.jp/en/study_j/_icsFiles/afieldfile/2018/06/28/sgtj_2018_e.pdf</a> <a href="https://www.studyjapan.go.jp/en/faq/faq01e.html">https://www.studyjapan.go.jp/en/faq/faq01e.html</a></p>
<b>Niyə məhz MEXT Təqaüdü?</b>	<b>MEXT</b> Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin qısaldılmış adıdır. <ul style="list-style-type: none"><li>👉 Yaponiyanın ən tanınan dövlət təqaüdü</li><li>👉 Təqaüd nələri əhatə edir? 📄<ol style="list-style-type: none"><li>① <i>Yaponiyaya gediş və qayıdış aviabiletləri</i></li></ol></li></ul>

	<p>② <i>Təhsil haqqından azad olma</i></p> <p>③ <i>Aylıq təqaüd: 117000 yapon yeni</i></p>		
<b>Proqramın (təqaüdün) müddəti</b>	<p><b>Universitet təhsilindən öncə 1 illik Hazırlıq Təhsili alacaq şəxslər ⇒ 5 il</b> (<i>Aprel, 2020-ci il ~ mart, 2025-ci il</i>)</p> <p>※ <u>Tibb, stomatologiya, baytarlıq tibb sahələri və ya əczaçılıq üzrə 6 illik kurs təhsilinə</u> müraciət edəcək şəxslər ⇒ <b>7 il</b> (<i>Aprel, 2020-ci il ~ mart, 2027-ci il</i>)</p> <p><b>Qeyd 1:</b> Bu müddətə Yaponiyada <b>1 illik yapon dili</b> və ya <u>digər fənlər</u> üzrə Hazırlıq təhsili də daxildir.)</p> <p><b>“Universitetlərə Birbaşa Yerləşdirilmə” alacaq şəxslər ⇒ 4 il</b></p> <p>※ <u>Tibb, stomatologiya, baytarlıq tibb sahələri və ya əczaçılıq üzrə 6 illik kurs təhsilinə</u> müraciət edəcək şəxslər ⇒ <b>6 il</b></p> <p><b>Qeyd 2:</b> Bu halda təqaüdün başlanma tarixi təyin olunacaq universitet tərəfindən qərara alınacaqdır.</p> <p><b>“Universitetlərə Birbaşa Yerləşdirilmə” (Hazırlıq təhsili olmadan birbaşa universitetdə bakalavr təhsilinə başlamaq)</b> ilə bağlı daha ətraflı məlumat buradan baxa bilərsiniz: (Təlimat kitabçasında <a href="#">ingilis dili- səh.2-4-cü punkt</a>; <a href="#">yapon dili- səh.2-4-cü punkt</a>). Bunun üçün ən vacib məqamlardan biri <i>müraciətçinin kifayət qədər yüksək yapon dili biliyi</i> olmasıdır. Eyni zamanda, <i>əgər müraciətçinin proqramı qəbul zamanı yüksək yapon dili səviyyəsi tələb etmirsə və hazırlıq mərhələsi olmadan birbaşa universitet təhsilinə başlamağa imkan verirsə</i>, “Universitetlərə Birbaşa Yerləşdirilmə” üçün müraciət etmək olar.</p>		
	<table border="1"> <tr> <td>Təqaüd müddətini uzatmaq mümkündür?</td> <td>Bəli, mümkündür. Universitetdə bakalavr təhsilinizi bitirdikdən sonra, MEXT-in seçimlərindən uğurla keçərsəniz magistratura təhsilinə davam edərək təqaüd müddətinizi uzada bilərsiniz.</td> </tr> </table>	Təqaüd müddətini uzatmaq mümkündür?	Bəli, mümkündür. Universitetdə bakalavr təhsilinizi bitirdikdən sonra, MEXT-in seçimlərindən uğurla keçərsəniz magistratura təhsilinə davam edərək təqaüd müddətinizi uzada bilərsiniz.
Təqaüd müddətini uzatmaq mümkündür?	Bəli, mümkündür. Universitetdə bakalavr təhsilinizi bitirdikdən sonra, MEXT-in seçimlərindən uğurla keçərsəniz magistratura təhsilinə davam edərək təqaüd müddətinizi uzada bilərsiniz.		
<b>Hansı səviyyələr üzrə təhsil almaq olar?</b>	Bu təqaüd proqramı üzrə nəzərdə tutulan 5 illik (1 il hazırlıq təhsili) təhsildən sonra müvəffəq olan şəxslər <b>Bakalavr dərəcəsi</b> ilə təltif olunur. Bu proqramın tərkib hissəsi olan <i>1 illik Hazırlıq proqramı</i> və <i>4 illik universitet təhsili</i> haqqında daha ətraflı məlumat aşağıdadır.		
<b>Hər bir təhsil səviyyəsi haqqında daha ətraflı</b>	<p><b>1) Hazırlıq Mərhələsi</b></p> <p>Hər bir iştirakçı ilk növbədə <i>1 illik intensiv Hazırlıq təhsili</i> alır. Hazırlıq kursu keçəcək iştirakçılar MEXT tərəfindən təyin olunmuş qaydada (<i>Təbiət elmləri</i> üzrə təhsil alacaq şəxslər <i>Osaka Universitetində</i>, <i>Sosial və Humanitar Elmlər</i> üzrə təhsil alan şəxslər isə <i>Tokio Xarici Dillər Universitetində</i>) bu kursu keçəcəklər. Bu müddətdə iştirakçılara yapon dili və universitetdə təhsil ala bilməsi üçün lazım olacaq digər ixtisaslar (<i>Sosial və Humanitar Elmlər</i> üzrə təhsil alacaq şəxslərə yaponşünaslıq, riyaziyyat, ingilis dili və sosial elmlər; <i>Təbiət Elmləri</i> üzrə təhsil alacaq şəxslər fizika, kimya və biologiya) tədris olunacaqdır.</p> <p><b>Qeyd 1:</b> İştirakçı hazırlıq kursunu bitirdikdən sonra universitetə qəbul imtahanından müvəffəq olarsa, <u>MEXT tərəfindən təyin olunmuş universitetdə</u> təhsilə başlayır. Əgər iştirakçı hazırlıq kursunu müvəffəqiyyətlə bitirə bilməzsə və ya bitirdikdən sonra universitetə daxil ola bilməzsə, onun təqaüdü ləğv olunacaq və təhsilə dayandırılacaqdır.</p>		

	<p><b>2) Yaponiya universitetində təhsil</b>          Hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş iştirakçılar <u>MEXT-in universitetlər və hazırlıq mərhələsini keçdiyiniz təhsil müəssisəsi ilə məsləhətləşməsi nəticəsində qərarlaşmış universitetdə</u> (tələbələrin istəkləri nəzərə alınsa da, son qərar MEXT tərəfindən verilir) təhsilə başlayırlar. Universitetin təyin olunmasında eyni zamanda, səfirlik tərəfindən 1-ci seçim mərhələsində keçirilmiş yazılı imtahan üzrə nəticələriniz, hazırlıq kursundakı akademik göstəriciləriniz, ixtisas seçiminiz, universitetlərin qəbul planı (tələbə sayı) kimi göstəricilər də vacib rol oynayır. <i>MEXT-in universitetlə bağlı qərarına etirazlar qəbul olunmur.</i></p> <p><i>Təhsil yapon dilində olacaqdır. Yaponiyada təhsil ili aprel ayından başlayır.</i></p>																					
<p><b>Hansı sahələr və ixtisaslar üzrə təhsil almaq olar?</b></p>	<p>İxtisas seçimləri aşağıdakı <b>sahələr</b> üzrə ola bilər:</p> <p>Hər bir təhsil sahəsi üzrə ixtisaslar haqqında daha ətraflı məlumat üçün “Təlimat Kitabçasının” 1-ci sahifəsində “TƏHSİL SAHƏSİ” hissəsində qeyd olunmuşdur.</p> <p><b>1) Sosial və Humanitar Elmlər</b></p> <table border="1" data-bbox="431 772 1408 953"> <thead> <tr> <th>KURS</th> <th>İXTİSAS</th> </tr> </thead> <tbody> <tr> <td><i>Sosial və Humanitar Elmlər- A</i></td> <td>1) Hüquq 2) Siyasət 3) Pedaqoqika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u></td> </tr> <tr> <td><i>Sosial və Humanitar Elmlər- B</i></td> <td>1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi</td> </tr> </tbody> </table> <p><b>2) Təbiət Elmləri</b></p> <table border="1" data-bbox="431 1073 1408 1703"> <thead> <tr> <th>KURS</th> <th>İXTİSAS</th> </tr> </thead> <tbody> <tr> <td rowspan="6"><i>Təbiət Elmləri- A</i></td> <td><b>Elm</b> 1) Riyaziyyat 2) Fizika 3) Kimya</td> </tr> <tr> <td><b>Elektrik və Elektronika</b> 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi</td> </tr> <tr> <td><b>Mexanika</b> 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi</td> </tr> <tr> <td><b>İnşaat Mühəndisliyi və Memarlıq</b> 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi</td> </tr> <tr> <td><b>Kimya</b> 12) Tətbiqi Kimya 13) Kimya mühəndisliyi 14) Sənaye Kimyası 15) Tekstil Mühəndisliyi</td> </tr> <tr> <td><b>Digər</b> 16) Metallurgiya Mühəndisliyi 17) Mədən mühəndisliyi 18) Dəniz mühəndisliyi 19) Biotexnologiya</td> </tr> <tr> <td rowspan="3"><i>Təbiət Elmləri - B</i></td> <td><b>Kənd təsərrüfatı</b> 1) Kənd təsərrüfatı 2) Aqrokimya 3) Aqromühəndislik 4) Heyvandarlıq 5) Baytarlıq 6) Meşəçilik 7) Qida Elmi 8) Balıqçılıq</td> </tr> <tr> <td><b>Gigiyena</b> 9) Əczaçılıq 10) Gigiyena 11) Tibb bacısı</td> </tr> <tr> <td><b>Elm</b> 12) Biologiya</td> </tr> <tr> <td><i>Təbiət Elmləri - C</i></td> <td>1) Tibb 2) Stomatologiya</td> </tr> </tbody> </table> <p><i>Qeyd 1:</i> “Təbiət elmləri” seçən şəxslər 1-dən çox ixtisas seçmək istəsələr, eyni kateqoriya üzrə təhsil sahəsindən 3 seçim edə bilirlər (müvafiq olaraq “Təbiət elmləri-A” üzrə 3 seçim, “Təbiət elmləri-B” üzrə 3 seçim). Lakin, əgər 1-ci ixtisas seçimi “Təbiət Elmləri -C” kateqoriyasından olarsa, 2-ci seçimi “Təbiət Elmləri</p>	KURS	İXTİSAS	<i>Sosial və Humanitar Elmlər- A</i>	1) Hüquq 2) Siyasət 3) Pedaqoqika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u>	<i>Sosial və Humanitar Elmlər- B</i>	1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi	KURS	İXTİSAS	<i>Təbiət Elmləri- A</i>	<b>Elm</b> 1) Riyaziyyat 2) Fizika 3) Kimya	<b>Elektrik və Elektronika</b> 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi	<b>Mexanika</b> 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi	<b>İnşaat Mühəndisliyi və Memarlıq</b> 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi	<b>Kimya</b> 12) Tətbiqi Kimya 13) Kimya mühəndisliyi 14) Sənaye Kimyası 15) Tekstil Mühəndisliyi	<b>Digər</b> 16) Metallurgiya Mühəndisliyi 17) Mədən mühəndisliyi 18) Dəniz mühəndisliyi 19) Biotexnologiya	<i>Təbiət Elmləri - B</i>	<b>Kənd təsərrüfatı</b> 1) Kənd təsərrüfatı 2) Aqrokimya 3) Aqromühəndislik 4) Heyvandarlıq 5) Baytarlıq 6) Meşəçilik 7) Qida Elmi 8) Balıqçılıq	<b>Gigiyena</b> 9) Əczaçılıq 10) Gigiyena 11) Tibb bacısı	<b>Elm</b> 12) Biologiya	<i>Təbiət Elmləri - C</i>	1) Tibb 2) Stomatologiya
KURS	İXTİSAS																					
<i>Sosial və Humanitar Elmlər- A</i>	1) Hüquq 2) Siyasət 3) Pedaqoqika 4) Sosiologiya 5) Ədəbiyyat 6) Tarix 7) Yapon Dili 8) <u>Digər*</u>																					
<i>Sosial və Humanitar Elmlər- B</i>	1) İqtisadiyyat 2) Biznesin idarə edilməsi																					
KURS	İXTİSAS																					
<i>Təbiət Elmləri- A</i>	<b>Elm</b> 1) Riyaziyyat 2) Fizika 3) Kimya																					
	<b>Elektrik və Elektronika</b> 4) Elektronika 5) Elektrik Mühəndisliyi 6) İnformasiya Mühəndisliyi																					
	<b>Mexanika</b> 7) Mexanika Mühəndisliyi 8) Gəmi inşaat mühəndisliyi																					
	<b>İnşaat Mühəndisliyi və Memarlıq</b> 9) İnşaat Mühəndisliyi 10) Memarlıq 11) Ekologiya Mühəndisliyi																					
	<b>Kimya</b> 12) Tətbiqi Kimya 13) Kimya mühəndisliyi 14) Sənaye Kimyası 15) Tekstil Mühəndisliyi																					
	<b>Digər</b> 16) Metallurgiya Mühəndisliyi 17) Mədən mühəndisliyi 18) Dəniz mühəndisliyi 19) Biotexnologiya																					
<i>Təbiət Elmləri - B</i>	<b>Kənd təsərrüfatı</b> 1) Kənd təsərrüfatı 2) Aqrokimya 3) Aqromühəndislik 4) Heyvandarlıq 5) Baytarlıq 6) Meşəçilik 7) Qida Elmi 8) Balıqçılıq																					
	<b>Gigiyena</b> 9) Əczaçılıq 10) Gigiyena 11) Tibb bacısı																					
	<b>Elm</b> 12) Biologiya																					
<i>Təbiət Elmləri - C</i>	1) Tibb 2) Stomatologiya																					

	<p>B” və ya “Təbiət elmləri-C”-dən, 3-cü seçimi isə “Təbiət Elmləri B”-dən (C-də cəmi 2 ixtisas olduğu üçün) edə bilirlər.</p> <p><i>Qeyd 2:</i> Bakalavr təhsili proqramı üçün təqdim olunan bütün universitetlər dövlət universitetləridir. Musiqi, incəsənət, idman, ənənəvi yapon incəsənət və mədəniyyəti üzrə təhsil almaq istəyən şəxslər “<i>Sosial-humanitar Elmlər A</i>” kateqoriyasından “<b>8) Digər</b>” ixtisasını seçmələri gərəkdir. Bu ixtisaslar üzrə universitet və müəllimlərin sayı məhdud olduğu üçün, ixtisasdan asılı olaraq qəbul edəcək universitet tapmaqda çətinlik yarana bilər.</p>	
<b>Kimilər müraciət edə bilər?</b>	Yaş həddi	<p><b>1995-ci il 2 aprel</b> tarixindən sonra anadan olmuş şəxslər (<b>17-25 yaş</b>)</p> <p><i>Qeyd:</i> “Universitetə Birbaşa Yerləşdirilmə” ilə qəbul olunacaq şəxslər üçün <u>minimal yaş həddi 18 yaşdır.</u></p>
	Milliyyət	Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilirlər.
	Müraciətçiyə olan digər şərtlər	<ul style="list-style-type: none"> <li>• 11 illik məktəb təhsilini bitirmiş və ya 2020-ci ilin mart ayınadək bitirəcək şəxslər</li> <li>• Yapon dilinə, Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, <i>yapon dilində təhsil almağa marağ göstərən şəxslər</i></li> <li>• Əqli və fiziki cəhətdən sağlam olan şəxslər.</li> </ul> <p>☆ <i>Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçası” (<a href="#">ingilis dili</a>, <a href="#">yapon dili</a>)</i></p>
<b>Müraciətçiyə olan gözlənilən hansılardır?</b>	<p>Bu proqramın ən başlıca məqsədlərindən biri xarici tələbənin Yaponiyada təhsilindən sonra öz ölkəsi ilə Yaponiya arasında qarşılıqlı əlaqələrin yaradılmasında körpü rolunu oynacaq kadr kimi yetişdirilməsidir. Odur ki, seçimlər zamanı bu məqsədə xidmət edə biləcək şəxslərə üstünlük veriləcəkdir. Eyni zamanda, proqram iştirakçılarından Yaponiyada öyrəndiklərini, əldə etdikləri təcrübələri öz ölkəsində tətbiq etməklə iki ölkə arasında qarşılıqlı anlaşmanın artırılmasına tövhə verməsi gözlənilir.</p>	
<b>Neçə nəfər seçiləcək?</b>	<p>Bu proqramda ölkə üzrə iştirakçı sayına kvota qoyulmamışdır. Lakin, 2-ci seçim mərhələsində (MEXT mərhələsi) dünya üzrə ortalama bala əsasən seçimlər edilir. Yəni, həmin ilin ortalama ballarına əsasən dünya üzrə yüksək bal toplamış şəxslər yekun mərhələdə qalib ola bilər. Səfirlik mərhələsindən keçsəniz də belə, sizin nəticələriniz dünya üzrə (eyni proqram üzrə) nəticələrə nisbətən az olarsa, yekun mərhələdən keçməmək ehtimalınız var.</p>	
<b>Keçən il bu proqram üzrə neçə nəfər keçib?</b>	Keçən il bu proqram üzrə Azərbaycandan müvəffəq olan olmamışdır.	
<b>B) Seçim prosesinin gedişatı</b>		
<p>Sənəd qəbulunun başlanması (artıq başlayır) → İlk sənəd qəbulunun son tarixi (<b>10 iyun</b>) → Yazılı imtahan (<b>15 iyun</b>) →</p>		



<b>3. Yazılı İmtahan (15 iyun)</b>	<b>Hansı imtahanlar olacaq?</b>	<p><i>İmtahanlar sizin seçəcəyiniz təhsil sahəsinə uyğun dəyişir deyər, aşağıdakı qrafikdən dəqiq baxmağınız xahiş olunur:</i></p> <table border="1" style="width: 100%; text-align: center;"> <tr style="background-color: #c6e0b4;"> <td><b>Sosial və Humanitar Elmlər A və B</b></td> </tr> <tr style="background-color: #d9ead3;"> <td>Yapon dili, ingilis dili və <u>Riyaziyyat A</u></td> </tr> <tr style="background-color: #d9ead3;"> <td><b>Dəqiq Elmlər A</b></td> </tr> <tr style="background-color: #d9ead3;"> <td>Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u>, Kimya, <i>Fizika</i></td> </tr> <tr style="background-color: #fce4d6;"> <td><b>Dəqiq Elmlər B və C</b></td> </tr> <tr style="background-color: #fce4d6;"> <td>Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u>, Kimya, <i>Biologiya</i></td> </tr> </table>	<b>Sosial və Humanitar Elmlər A və B</b>	Yapon dili, ingilis dili və <u>Riyaziyyat A</u>	<b>Dəqiq Elmlər A</b>	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Fizika</i>	<b>Dəqiq Elmlər B və C</b>	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Biologiya</i>
	<b>Sosial və Humanitar Elmlər A və B</b>							
	Yapon dili, ingilis dili və <u>Riyaziyyat A</u>							
	<b>Dəqiq Elmlər A</b>							
	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Fizika</i>							
	<b>Dəqiq Elmlər B və C</b>							
	Yapon dili, ingilis dili, <u>Riyaziyyat B</u> , Kimya, <i>Biologiya</i>							
	<b>İmtahan saatları</b>	<p><i>Dəqiqləşdirildikdən sonra bütün müraciətçilərə e-mail vasitəsilə bildiriləcək.</i></p> <p><i><b>Qeyd:</b> Yapon dili imtahanı 2 saat, digər imtahanlar isə 1 saat sürəcəkdir.</i></p>						
	<b>İmtahan məkanı</b>	<p><b>İmtahan məkanı hələ dəqiqləşməmişdir.</b> Məkan müraciətçilərə mail vasitəsilə bildiriləcək.</p>						
	<b>Maksimum bal neçədir?</b>	<p>Yapon dili üzrə <u>300 bal</u> Digər imtahanlar <u>100 bal</u></p> <p><i><b>Qeyd:</b> Minimal keçid balı açıqlanmır.</i></p>						
<b>Həm yapon dili, həm də ingilis dili imtahanında iştirak vacibdir?</b>	<p>Bəli, hər iki imtahanda iştirak vacibdir. Ümumiyyətlə, seçdiyiniz təhsil sahəsi üzrə bütün imtahanlarda iştirak mütləqdir. Çünki, sizin imtahan balınız <b>bütün imtahanların ortalama nəticəsi</b> olacaqdır.</p>							
<b>Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?</b>	<p>Bəli, TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi dil imtahanı əsasında olacaqdır.</p>							
<b>Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?</b>	<p><a href="https://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1">https://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1</a>  <b>☆ İmtahandan öncə əvvəlki illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Öyrəşmədiyiniz imtahan sistemi olduğu üçün mütləq şəkildə etmək lazımdır!</b></p>							
<b>İmtahana özümlə nə gətirməliyəm?</b>	<p>İmtahana özünüzlə yazı üçün lazım olan bütün ləvazimatları (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. <i>Qol saati</i> da olması məsləhətlidir.</p> <p><i><b>Qeyd:</b> İmtahanda kalkulyator və ya digər hesablayıcı qurğulardan istifadəyə icazə verilməyəcək.</i></p>							
<b>İmtahandan sonra ballar açıqlanacaq?</b>	<p>Xeyr, <u>İmtahan balları açıqlanmır.</u> Eyni zamanda, imtahandan keçməmə səbəbləri də açıqlanmayacaqdır.</p>							
<b>İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki Yaponiya səfirliyinin</b>	<p>Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, imtahan zamanı məhz Yaponiyanın Azərbaycandakı səfirliyində olmağınız gərəkdir.</p>							

	imtahanda iştirak edə bilərəm?
<b>4. Yazılı imtahan nəticələrinin səfirlik tərəfindən elan olunması</b>	Səfirlik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra (dəqiq tarix hələ məlum deyil) e-mail vasitəsilə müraciətçilərə açıqlayacaq. <i>Qeyd:</i> “Müraciət formasında” qeyd etdiyiniz e-mail adreslərinin düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.
<b>5. İmtahandan sonra çatışmayan sənədlərin təqdim olunması (28 iyunadək)</b>	İmtahandan müvəffəq olmuş şəxslər <u>müsaibəyədək</u> qalan sənədləri <u>səfirliyə</u> <u>birbaşa</u> və ya <u>poçtla</u> ( <i>mail vasitəsilə qəbul olunmayacaq</i> ) təqdim etməlidir. <i>Qeyd:</i> Bu sənədlər haqqında daha ətraflı məlumat üçün “ <b>C) Müraciət üçün lazım olan sənədlər</b> ” bölməsində “ <u>İmtahandan sonra təhvil verilməli sənədlər</u> ” hissəsinə nəzər sala bilərsiniz.
<b>6. Müsaibə (28 iyun)</b>	<b>Tarix:</b> 28 iyun (cümə) <b>Saat:</b> dəqiq saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir. <b>Məkan:</b> Yaponiya səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı ☆Məkan və tarix dəyişə bilər, öncədən anlayışınızı xahiş edirik. <i>Qeyd 1:</i> Müsaibə ingilis, yapon və azərbaycan dillərində aparılacaqdır. Müsaibə zamanı vacib məqamlar: <ul style="list-style-type: none"> <li>• Sizin dil biliklərinizin Yaponiyada təhsil üçün kifayət olub-olmamasına diqqət yetiriləcək</li> <li>• Yaponiya və yapon mədəniyyətinə marağınız, yapon dilini öyrənməyə güclü istəyinizi büruzə verə bilərsiniz müsahibənin nəticələrinə müsbət təsir göstərə bilər.</li> <li>• Niyə məhz Yaponiyada, niyə məhz seçdiyiniz ixtisas üzrə təhsil almaq istəməyinizin səbəbi</li> <li>• Təhsil almaq istədiyiniz universitet və fakültə haqqında məlumatlı olmaq</li> <li>• Təhsildən sonrakı planlarınız. Xüsusilə Yaponiyada alacağınız təhsil nəticəsində iki ölkə arasında gələcək əlaqələrin genişlənməsinə verə bilərsiniz töhvə haqqında soruşula bilər.</li> </ul> <i>Qeyd 2:</i> <u>Müsahibədən öncə</u> valideynlərinizdən Yaponiyaya getməyinizə etiraz etmədiklərini dəqiqləşdirməyiniz xahiş olunur. Müsaibədə bu məqam da soruşulacaqdır.
<b>7. Səfirliyin Seçim mərhələsindən keçmiş qalıbların elan olunması</b>	<b><u>İyulun əvvəllərinə</u></b> təsadüf edəcəkdir. <i>Qeyd 1:</i> Adətən nəticələr sizin “Müraciət formasında” qeyd etdiyiniz e-mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. <i>Qeyd 2:</i> İmtahandan keçməmə səbəbləri açıqlanmayacaqdır.
<b>8. 2-ci seçim mərhələsi</b>	Bu mərhələdə sizin bütün sənədlər səfirlik tərəfindən MEXT-ə göndərilir və səfirlik tərəfindən MEXT-ə tövsiyə olunursunuz. Bu müddət ərzində MEXT tərəfindən sizin namizədiyinizə baxış və yekun qərarın verilməsinə dair müzakirələr aparılır.

<b>(MEXT Seçim Mərhələsi)</b>	<p><i>Qeyd 1:</i> Səfirlik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslərin MEXT-in son baxış mərhələsindən keçməmək ehtimalı var. Bunun yekun nəticə olmadığını nəzərə almağınızı xahiş edirik.</p> <p><i>Müddət: oktyabr- noyabr</i></p>
<b>9. Yekun nəticənin elan olunması</b>	<p>Yekun qərarın verilməsinin <b>2020-ci ilin yanvar ayına</b> kimi olması gözlənilir.</p>
<b>10. Yaponiyaya yola düşmə ➔</b>	<p><i>Aprel, 2020-ci il</i> və ya <i>Sentyabr-oktyabr-2020-ci il</i></p>
<b>C) Müraciət üçün lazım olan sənədlər</b>	
<p>※ İlk müraciət üçün lazım olan sənədləri <b>3 üsulla</b> təqdim edə bilərsiniz: ① <i>Səfirliyə birbaşa təqdim etmək</i> ② <i>Poçt ilə göndərmək</i> ③ <i>Email vasitəsi ilə göndərmək.</i></p> <p><u>Lakin, imtahan mərhələsindən keçmiş şəxslərdən</u> bütün sənədlərin orijinallarını birbaşa səfirliyə gələrək təqdim etməkləri xahiş olunacaq.</p>	
<b><u>İlkin müraciət üçün lazım olan sənədlər (son tarix: 10 iyun saat 17:00)</u></b>	
<p><b>Hər bir sənəddən 1 orijinal təqdim etmək lazımdır.</b></p>	
<p><i>Qeyd:</i> ilk sənəd qəbulu üçün sənədin skan versiyasını mail vasitəsilə təqdim edə bilərsiniz. <u>İmtahan mərhələsindən keçmiş şəxslərdən</u> bütün sənədlərin <u>əsillərini</u> (hard copy) <u>səfirliyə</u> təhvil vermələri tələb olunacaq.</p>	
<b><u>Müraciət forması</u></b>	<p><b><u>1 nüsxə orijinal</u> (MÜTLƏQ SƏNƏD)</b></p> <p><i>İlkin mərhələdə “Müraciət formasının” <u>skan versiyası</u> elektron e-mailə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun əslini</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p> <p><i>Qeyd 1:</i> “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, фамилия və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) <b><i>Şəkli yapışdırmadan təhvil verilən sənədlər qəbul olunmayacaqdır.</i></b></p> <p><i>Qeyd 2:</i> Xüsusilə, “Academic background”- “Akademik təcrübəniz” haqqında olan <u>hissədə</u> diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi <i>ibtidai, ümumi orta və tam orta təhsil</i> olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.</p> <p>Məsələn,  <i>İbtidai təhsil</i> (4 il): 1,2,3 və 4-cü siniflər  <i>Ümumi orta təhsil</i> (5 il): 5,6,7, 8 və 9-cu siniflər  <i>Tam orta təhsil</i> (2 il): 10 və 11-ci siniflər</p> <p>“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma <b>nümunəsi:</b></p>



8. 現在の身分 Present status	<input type="checkbox"/> 学生 Student	在籍学校名 Name of school	
	<input type="checkbox"/> 就業者 Employed	勤務先名 Name of organization	
	<input type="checkbox"/> その他 Others		
9. 過去に在籍した高校又は大学での専攻分野 Specialized field of study in high school or university			
10. 学歴 Academic record			
INSTRUCTIONS			
<p>1. 初等教育から最新の教育課程まで正規生として修学した課程のみ記入すること。幼稚園・保育所教育は記入不要。</p> <p>2. 「卒業年月」は学校の公式な卒業年月を記入すること。(例: 学校の学期制が10月入学9月卒業の場合、最後の8~9月が休学期の場合も「卒業月」欄は「9月」となる。)</p> <p>3. 最終学歴が卒業見込の場合は、「卒業年月」には卒業見込年月を記入すること。</p> <p>4. 「卒業状況」を「その他」と選択した場合は、具体的な状況を「特記事項欄」に記入すること。(例: 退学、休学中)</p> <p>5. 「大学予備教育」は後期中等教育に含まれる。</p> <p>6. 「大学入学資格試験」に合格している場合には、その旨「特記事項」欄に記入すること。</p> <p>7. 「飛び級」をしている場合には、その旨を「特記事項」欄に記入すること。(例: 後期中等教育→3年次を飛び級により前期卒業)</p> <p>8. 住居の転居や大学の再入学等を理由に、同教育課程で複数の学校に在籍していた場合は、同じ欄に複数の学校の在籍を記載すること。</p> <p>9. 下記に書ききれない場合は、別紙に記入することも可能。しかしその場合は、別紙に記入する旨を明記すること。</p>			
<p>1. Write your record from primary education (elementary school) to most recent educational level attended only as a full-time student. Exclude kindergarten education and nursery school education.</p> <p>2. Write the official graduation year and month in the space of "To: yyyy/mm". (ex. In case of October intake and September graduation under the school's academic calendar, put "9" (September) in the space of "mm" as an official graduation month although the term from August to September is a summer break.)</p> <p>3. For those whose status is "Expected to graduate", write expected year and month of graduation in the space of "To: yyyy/mm".</p> <p>4. If the applicant chooses "Other status" in the Status, indicate the detail of status in the Remarks column (ex. Withdrawals, leave of absence)</p> <p>5. Preparatory education for university admission is included in upper secondary education.</p> <p>6. If the applicant has passed the university entrance qualification, indicate this in the Remarks column.</p> <p>7. Any school years or levels skipped should be indicated in the Remarks column. Example: Upper secondary education - Skipped senior year for the early graduation.</p> <p>8. If you attended multiple schools at the same level of education due to moving house or readmission to university, write all the schools in the same column.</p> <p>9. You may use a separate piece of paper if the space below is insufficient. In such a case, please indicate that the information is on a separate page.</p>			
教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2003年 9月 卒業 To 2007年 6月
前期中等教育 (中学校) Lower Secondary Education (Middle School/Junior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2007年 9月 卒業 To 2012年 6月
後期中等教育 (高校) Upper Secondary Education (Senior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2012年 9月 卒業 To 2014年 6月
高等教育 (大学学部) Education (Undergraduate)	AZERBAIJAN PUBLIC UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2014年 9月 卒業 To 2018年 7月
2020年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2020			15 年 yrs
特記事項 Remarks (上記の特記事項欄で書ききれない場合は追加使用する) (You may use the space if the space of the above Remarks column is insufficient)			
UNDERGRADUATE EDUCATION WAS FULLY ENGLISH-TAUGHT EDUCATION			

**Qeyd 3:** “Müraciət formasına” ən vacib məqamlardan biri **14-cü punktdakı “Yaponiyada təhsil almaq istədiyiniz sahə və ixtisas”** (Preferred Field of Study and major in Japan) bölməsidir. Bu bölmədə sizə maraqlı olan sahələri və ixtisasları istəyinizdən asılı olaraq 1-ci, 2-ci və 3-cü seçim kimi qeyd etməyiniz lazım olacaq. Sahə və ixtisas seçimi üçün **bu sənədin 3-cü səhifəsində** qeyd olunmuş **“İxtisaslar haqqında məlumat”** hissəsinə nəzər salmağınız xahiş olunur. Eyni zamanda, bu sualın ardı olaraq **15-ci punktu** (həmin sahə və ixtisasları seçmə səbəbləriniz) də aydın yazmağınız gərəkdir.

**Bu hissə sizin təhsil alacağınız universitetin təyin olunmasında birbaşa rol oynadığı üçün sahə və ixtisas seçiminizi dərinləndirərək düşünməyinizi məsləhət görürük.**

	<p><b>Qeyd 4:</b> Bu sənədi <u>stepler ilə tikmək lazım deyil</u>. Çap zamanı formatın dəyişməməsinə diqqət yetirin (<i>səhifə sayı mütləq 4 olmalıdır.</i>)</p> <p><b>Qeyd 5:</b>Sənədi əllə yazdığınız halda <u>çap hərflərlə</u> qara qələmlə yazmağınız xahiş olunur.</p>
<p><b>Bitirdiyiniz Məktəb və ya Universitetdən Qiymət Vərəqəsi</b></p>	<p><b><u>1 nüsxə orijinal</u> (MÜTLƏQ SƏNƏD)</b></p> <p><i>İlkin mərhələdə “Qiymət vərəqəsinin” <u>skan versiyası</u> səfirləyin elektron e-mailinə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun əslini (notarisuda tərcümə və təsdiq olunmuş)</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p> <p>“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz və ya bitirəcəyiniz məktəbin və ya universitetin (attestat və ya qiymət vərəqəsi) hər bir təhsil ilinin qiymətlərini və ortalama balını əks etdirən sənəd olmalıdır.</p> <p><b>Vacib qeyd:</b></p> <p>a) <i>Hal-hazırda orta məktəbdə təhsil alan və ya bitirmiş şəxslər:</i> yalnız orta məktəbin “Qiymət vərəqəsini”( <i>Attestat</i>) təqdim etməlidir. (məktəbi bu il bitirəcək şəxslər məktəbdən <u>müvəqqəti qiymət vərəqəsini</u> almalıdır. Yekun seçimlərə qədər isə müvəffəq olmuş şəxslərdən <u>rəsmi attestat sənədini</u> təhvil vermələri tələb olunacaqdır.)</p> <p>✳️ <i>Azərbaycanda orta məktəb təhsilində ümumtəhsil müəssisələri çoxluq təşkil etdiyi üçün, əsasən tam orta təhsil pilləsi-high school (10 və 11-ci siniflər) üçün olan qiymət nəticələrinin olması kifayətdir.</i></p> <p>b) <i>Hal-hazırda universitetdə təhsil alan və ya bitirmiş şəxslər:</i> həm bitirdikləri orta məktəb, həm də universitetin qiymət vərəqələrini təqdim etməlidirlər.</p> <p><b>Qeyd 1:</b> <i>ilkin mərhələdə qiymət vərəqəsinin <u>tərcümə olunmamış</u> versiyasının surətini təqdim edə bilərsiniz. İmtahan mərhələsindən keçmiş şəxslər həmin sənədin notariusda tərcümə-təsdiq olunmuş formasını təqdim etməlidirlər.</i></p> <p><b>Qeyd 2:</b> <i>Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir ədəddirsə, orijinal sənədin <u>sadəcə surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin sənədin surətinin təsdiq olunmasını tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması). <u>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</u></i></p>
<p><b>Universitetdə təhsil aldığınıza dair Arayış</b></p>	<p><b><u>1 nüsxə orijinal</u> (MÜTLƏQ OLMAYAN SƏNƏD- Yalnız universitetdə təhsil alan şəxslər)</b></p> <p><i>İlkin mərhələdə “Universitetdə təhsil aldığınıza dair Arayış” sənədinin <u>skan versiyasını</u> səfirləyin elektron ünvanına göndərə bilərsiniz. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun əslini (notarisuda tərcümə və təsdiq olunmuş)</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p>
<p><b>Xarici pasportun şəkil olan səhifəsinin surəti</b></p>	<p><b><u>1 nüsxə surəti</u> (MÜTLƏQ OLMAYAN SƏNƏD)</b></p> <p><i>Yalnız xarici pasportu olan şəxslər</i></p>

Dil bacarığını sübut edən sənəd	<u>1 nüsxə surəti</u> (MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yapon dili Bacarıq imtahanı (JLPT), TOEFL və ya IELTS sertifikatları olan şəxslər sənədlərin surətini təqdim edə bilərlər.</i>	
<b>İmtahan mərhələsindən keçmiş şəxslərin təqdim etməli olduğu sənədlər (Müsaibə mərhələsinədək- 28 iyunadək)</b>		
Bu mərhələdə lazımdır: 1) İlkin mərhələdə yalnız elektron formada təqdim olunmuş sənədlərin <u>əslini (hard copy) səfirliyə birbaşa gələrək və ya poçt vasitəsilə ilə</u> təqdim etmək 2) Aşağıdakı sənədlərin <u>əslini (hard copy)</u> təqdim etmək ( <u>səfirliyə birbaşa gələrək və ya poçt vasitəsilə ilə</u> ) 📄		
<u>Bitirdiyiniz və ya Təhsil aldığınız Məktəb və ya Universitetdən Təvsiyə məktubu</u>	<u>1 nüsxə orijinal</u> (MÜTLƏQ SƏNƏD)	
	Mən məktəbi/ universiteti bitirmişəm. Bu halda təvsiyə edən şəxs kim olmalıdır?	Əgər siz artıq məktəbi və ya universiteti bitirmisinizsə, təvsiyə məktubu bitirdiyiniz <u>məktəb və ya universitetin direktoru və ya müəlliminiz</u> tərəfindən yazılmalıdır. Yəni, iki müəssisədən birindən olması kifayətdir.
	Mən hal-hazırda məktəb/universitetdə təhsil alıram. Bu halda təvsiyə edən şəxs kim olmalıdır?	Əgər siz hal-hazırda məktəb və ya universitetdə təhsil alırsınızsa, təvsiyə məktubu <u>hal-hazırda təhsil aldığınız müəssisə</u> (məktəbdirsə məktəb, universitetdirsə universitet) tərəfindən hazırlanmalıdır.
	Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər formatlarda və ya rəsmi blankda təvsiyə edən şəxsin imzası olan məktublar da qəbul olunacaqdır.
	Təvsiyə məktubunu təqdim etmək üçün ən düzgün forma hansıdır?	Təvsiyə edəcək şəxsə məktubu zərfə yerləşdirib, üzərində imza atması ən düzgün təqdimat formasıdır. Öncə həmin formaya öz ad və familiyanızı yazıb zərf ilə birlikdə həmin şəxsə ötürməyiniz xahiş olunur.
<u>Universitetə Birbaşa Yerləşdirilmə üçün Müraciət Forması</u>  <b>(Bu sənəd üçün təhvil tarixi iyulun ortalarına kimi uzadıla bilər)</b>	<u>1 nüsxə orijinal</u> (MÜTLƏQ OLMAYAN SƏNƏD- <i>Yalnız universitetdə birbaşa təhsilə başlayacaq şəxslər</i> )  <i>Universitetə birbaşa yerləşdirilmə proqramları təklif edən universitetlərin və fakültələrin siyahısı <u>səfirlik tərəfindən</u> daha sonra müvafiq şəxslərə təqdim olunacaqdır. Həmin siyahıdan istədiyiniz universitet və fakültənin adını tapıb bu formaya qeyd etməyiniz lazım gələcəkdir. Siyahıya diqqətlə nəzər salaraq, hər bir universitetin qəbul qaydaları, tələb etdikləri yapon dili səviyyəsi, qəbul olunacaq tələbələrin sayı, universitetdə dərslərinizi başlamaq üçün təklif olunan dövr və s. kimi detallı məlumatları oxuduqdan sonra seçim etməyiniz xahiş olunur.</i>  <i><b>Qeyd:</b> Bu sənədi təqdim edəcək şəxsin kifayət qədər yapon dili və digər ixtisaslar üzrə biliyinin olması gərəkdir. Əks halda “Universitetə Birbaşa Yerləşdirilmə” üçün MEXT-in qərarı mənfi ola bilər.</i>	
Bitirdiyiniz Məktəb və ya	(MÜTLƏQ SƏNƏD)	

<p><b>Universitetin Diplomu</b></p>	<p><u>1 nüsxə orijinal</u></p> <p><i>Qeyd 1:</i> Hansı sənədi (Diplom yoxsa Attestat) təqdim edim?</p> <p><b>A) Hal-hazırda məktəbi bitirməmisinizsə (11-ci sinif şagirdləri)-</b> bu il məktəbi bitirəcəyiniz haqqında <b>məktəbdən ARAYIŞ</b> (Yaponiya səfirliyinə)</p> <ul style="list-style-type: none"> <li>• Arayışı notariusda tərcümə təsdiq etdirmək lazımdır.</li> <li>• Müvəffəq olan şəxslər daha sonra Məktəbi bitirdiyini sübut edən <b>“ATTESTAT”</b> təqdim etməlidir.</li> </ul> <p><b>B) Məktəbi bitirmisinizsə,</b> bitirdiyiniz məktəbdən <b>“ATTESTAT”</b></p> <ul style="list-style-type: none"> <li>• Notariusda tərcümə təsdiq etdirmək lazımdır.</li> </ul> <p><b>C) Hal-hazırda universitetdə təhsil alan şəxslər- orta məktəbdən ATTESTAT</b> və <b>“Universitetdə təhsil aldığınıza dair ARAYIŞ”</b></p> <p><b>D) Universiteti bitirmiş şəxslər-</b> həm <b>orta məktəbdən ATTESTAT</b>, həm də <b>universitetdən DİPLOM</b></p> <p><i>Qeyd 2:</i> Əgər sizin “Diplom” (Attestat) sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surəti təsdiq etməyinizi tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması)</p>					
<p><u>Sağlamlıq haqqında arayış</u></p>	<p><u>1 nüsxə orijinal</u> <b>(MÜTLƏQ SƏNƏD)</b></p> <p>Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır.</p> <p><i>Qeyd:</i> Sənədin <b>7-ci</b> bölməsində “Müraciətçini tövsiyə edirsinizmi?” hissəsinə <b>“YES”</b> yazılmasına diqqət yetirin. <b>Əks halda sizin sənəd qəbul olunmayacaqdır.</b></p> <table border="1" data-bbox="425 1075 1414 1381"> <tr> <td data-bbox="425 1075 685 1180"> <p>Arayışı haradan ala bilərəm?</p> </td> <td data-bbox="691 1075 1414 1180"> <p>Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.</p> </td> </tr> <tr> <td data-bbox="425 1180 685 1381"> <p>2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?</p> </td> <td data-bbox="691 1180 1414 1381"> <p>Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.</p> </td> </tr> </table>		<p>Arayışı haradan ala bilərəm?</p>	<p>Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.</p>	<p>2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?</p>	<p>Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.</p>
<p>Arayışı haradan ala bilərəm?</p>	<p>Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.</p>					
<p>2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?</p>	<p>Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.</p>					
<p><b>D) Tez-tez soruşulan suallar</b></p>						
<p>Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?</p>	<p>Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Lakin, əsas məqam bütün yazılı imtahanların nəticələri (ortalama bal) olacaqdır. <b>Keçmiş illərin imtahan suallarına nəzər salsanız daha effektiv nəticə əldə edə bilərsiniz:</b>  <a href="https://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1">https://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1</a></p>					
<p>Mən hal-hazırda 11-ci sinif şagirdiyəm. Bu ilki seçimlərdə iştirak edə bilərəm?</p>	<p>Bəli, həmin il məzun olacağınız şərtiylə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaqdır.</p>					

Seçim heyətində olacaq şəxslərlə müraciətçilərin şəxsi münasibətlərinin olması seçimlərə təsir edə bilərmi?	Xeyr, seçim prosesində şəxsi tanışlığın olub-olmaması heç bir rol oynamır. Seçim heyəti yalnız sizin akademik göstəriciləriniz, bacarığınıza görə qiymətləndirmə aparacaqdır.Sizin ümumi nəticələrinizə (imtahan və müsahibə nəticələri) əsasən qiymətləndirilmə olacağı üçün, şəxsi münasibətlər rol oynamayacaqdır.  <i>Qeyd:</i> Yüksək rütbəli şəxslərin əlaqələrindən istifadə edərək seçimlərə müdaxilə etmək qəti qadağandır.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşyam. Proqrama müraciət edə bilərəm?	Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakiniz vacibdir.
Xarici vətəndaşlar proqrama müraciət edə bilərmi?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/ konsulluğuna müraciət etməkləri xahiş olunur.
Ailəmi özümlə apara bilərəmmi?	Ailə üzvlərinin də birlikdə getməsi mümkündür. Lakin, ailə üzvləri üçün təqaüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbənin ilk növbədə özünün Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
1 illik hazırlıq təhsili almadan birbaşa universitetdə təhsilə başlaya bilərəm?	Bəli, MEXT tərəfindən qərarlaşarsa, kifayət qədər yapon dili biliyi olan şəxslər “Universitetə Birbaşa Yerləşdirilmə” üsulu ilə hazırlıq kursu olmadan bakalavr təhsilinə başlaya bilərlər. Bunun hansı məqamlarda mümkün olması haqqında məlumat üçün “Təlimat kitabçasına” ( <a href="#">ingilis dili- səh.2-4-cü punkt</a> ; <a href="#">yapon dili- səh.2-4-cü punkt</a> ) nəzər sala bilərsiniz.
Universiteti özüm seçə bilərəm?	<b>A) “Universitetə Birbaşa Yerləşdirmə”</b> ilə müraciət edəcək şəxslər “Təhsil almaq istədiyi universitetə dair Seçim Forması” adlı sənəd təqdim edərək, orada təhsil almaq istədikləri 3 universitet seçimi edə bilərlər. Onların əsasında son seçim MEXT tərəfindən olacaq. <b>B) Hazırlıq kursu keçəcək şəxslər</b> isə hazırlıq təhsili və bakalavr təhsili üçün universiteti bir qayda olaraq özləri seçirlər.Sizin ixtisas və digər göstəricilərinizə əsasən son qərar MEXT tərəfindən verilsə də, proses zamanı sizdən istəkləriniz soruşula bilər.
Yaponiyaya getdikdən sonra ixtisasımı dəyişə bilərəmmi?	Xeyr, iştirakçı öz təhsil sahəsini (Sosial və Humanitar Elmlər A və B; Təbiət Elmləri A, B və C) dəyişə bilməz. Lakin, eyni kateqoriya üzrə ixtisaslarda dəyişiklik etmək mümkün ola bilər deyə, proses zamanı universitet ilə məsləhətləşməyinizi xahiş edirik.
Yaponiyaya getdikdən sonra universiteti dəyişə bilərəmmi?	Xeyr, hazırlıq kursu və ya universitet təhsili zamanı universiteti dəyişmək mümkün deyil.  <i>MEXT-in qərarına qarşı etirazlar qəbul olunmayacaqdır.</i>

Müraciət sənədlərini geri götürə bilərəmmi?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi (“Diplom”, “Qiymət vərəqəsi” və ya digər sənədləri) verməməyiniz xahiş olunur.
Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?	Xeyr, təqaüdün verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd sizin hesabınıza köçürüləcəkdir. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (təxmini 2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Yataqxana ilə təmin olunacağam?	Adətən hər bir iştirakçı hazırlıq kursu müddətində Tokio Xarici Dillər Universiteti və ya Osaka Universitetinin yataqxanalarında qala bilər. Daha sonra işə təhsil alacağı universitetə məxsus yataqxana və ya digər yaşayış yerlərində yaşaya bilər. Yataqxana xərclərini iştirakçı aylıq təqaüdümdən ödəməlidir.
Proqram zamanı eyni zamanda işləyə bilərəmmi?	Siz Yaponiyaya <i>Tələbə statusunda</i> gedəcəyiniz üçün əsas fəaliyyətinizin təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmağınız və cidd-cəhdlə yanaşmağınız gözlənilir. Lakin, İmmiqrasiya idarəsindən “Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən Başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə” sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.

### E) Əlavə məlumat

Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi  
Mədəniyyət və Təhsil şöbəsi  
Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə: 2)  
Elektron ünvan: [culture-info@bk.mofa.go.jp](mailto:culture-info@bk.mofa.go.jp)

**Qeyd:** Zəng etməzdən əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.

**Səfirliyə gələrək sənədləri təhvil verəcək şəxslər:** Sənədləri həftəiçi hər gün (həftə sonları və qeyri-iş günlərini çıxmaq şərtiylə) 09:00-12:50 və 14:00-17:30 saatlarında təhvil verə bilərsiniz.